

**TOFIQ FİKRƏT**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”  
BAKİ-2006**

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

## FÜZULİ

Gözündə şölələnir ateşin günəşli İraq,  
Baxar həmişə həzin bir düşüncəyə dalaraq,  
Dühaya saf alını bir nümunədir parlaq,  
Soluq dodaqlarının nəğməsi həmişə fəraq...  
Əsərlərində bu sevdalı çöhrədir zahir,  
Bu çöhrə məncə Füzuliyyə çox münasibdir.

Bu çöhrə çöhreyi-qəm, çöhreyi-məhəbbətdir,  
Məhəbbətin ona təsiri bir əlamətdir.  
Sevər və sevdiyi şey dərddir, müsibətdir,  
Səfəsi, nəşesi yoxdur, bütün küdürütdür.  
Könül səmasına ağlar bulud çökər hər an,  
Gülümşəyirsə, yəqin bu davam edər bir an...

Zaman-zaman qapılar qəmlı bir təsəllaya,  
Dalar, gedər ürəyi bir kədərli sevdaya,  
Salarsa üstünə bir nazənin gözəl sayə,  
Olar bu, ruhu üçün ən sevimli bir qayə.  
Şikəstə könlünü etmiş bütün diləklerə yad,  
“Nə versələr ona şakır, nə qılsalar, ona şad”...

Şikayət eylər, işi nalə, ahü~əfqandır,  
Düşəndə firqətə, aləm gözündə zindandır,  
Cahana gəldiyinə anbaan peşimandır,  
Səfərdə yoldaşı da bir kədərli canandır,  
Onun dalınca gəzər hey xərabə yurdılarda  
Onun gözüylə görər gözyaşı buludlarda.

Üzündə, bir də görərsən, ümidlər görünür,  
Nədir ümidi? O, bundan da bixəbər görünür,  
Həyata hər baxışında ələm-kədər görünür,  
Həyatı eşqini duymaq üçün sevər görünür.  
Nə varsa, eşqi üçündür, fəqət onunla yaşar,  
Birər oyuncağdır eşqinin xəzanla bahar.

Vurulduğu o gözəl də həmişə, hər yerdə  
Çəkər gözəlliyyə qarşı önünde bir pərdə.  
Bütün gözəllik, əger cəm olarsa bir yerdə,  
Dönüb, qalar yenə də gözləri o əsmərdə...  
O əsmər afətə vurğunluğu əzəldəndir,  
Onun qəmili Füzuli həyata düşməndir.